

AzTU, Heydər Əliyev adına AAHM

SİVİLİZASİYALARARASI QARŞIDURMA VƏ TOQQUŞMALARIN ETNO-SİYASI VƏ QЛОBAL PROSESLƏRƏ TƏSİRİ

Məqalədə sivilizasiyalararası münaqişələrin etno-siyasi və qlobal proseslərə təsirinə aid müxtəlif cərəyanların nümayəndələrinin argumentləri, yanaşma tərzləri və gəldikləri nəticələr araşdırılmışdır.

Müasir qloballaşma şəraitində sivilizasiyaya təhlükə və multikulturalizmə problem yaradan məqamların - etnik mənşəli münaqişələr, mədəniyyətlərərəsər gərginlik, xüsusən də ekoloji problemlərin durmadan artması sivilizasiya və onun qorunub saxlanılması, bu səpkidə sivilizasiyalararası temasların gücləndirilməsi və multikultural mühitin dərinləşdirilməsi ilə bağlı problemlərin elmi tədqiqini xeyli aktuallaşdırır. Bu cəhətə xüsusi önəm verilməlidir, çünki bu anlayışlarla tədqiqi bir tərəfdən bəşəriyyətin tarixi inkişaf səviyyəsi haqqında təsəvvürümüzü xeyli zənginləşdirir, ictimai tərəqqinin mexanizmini daha mükəmməl və ətraflı surətdə dərk etməyə şərait yaradır, digər tərəfdən, bəşər cəmiyyətinin inkişafının keyfiyyət tərəflərini, onun təkmilləşməsi ilə əlaqədar səciyyəvi əlamətləri daha aydın təsəvvür etməyə imkan verir. Bu həm də müxtəlif sivilizasiyalar kontekstində tarixi proses və onun parametrləri, habelə tarixi inkişafın mahiyyəti, hərəkətverici qüvvələri, multikultural baxışlar haqqında daha düzgün və elmi təsəvvürlər irəli sürməyə imkan verir. Bu mənada, müasir dünyada müxtəlif sivilizasiyaların, xüsusən də Qərb və Şərqi sivilizasiyalarının qarşılıqlı münasibətlərinin müəyyənləşdirilməsi, onlar arasında qarşılıqlı anlaşılma mühitinin formalasdırılması və beləliklə, dünyamızda qarşıdurmadan və ziddiyyətlərdən sivilizasiyalarası dialoqa, multikultural vəziyyətə gedilməsi getdikcə daha mühüm aktuallıq kəsb edir. Bu xüsusilə, son vaxtlar gərginləşən beynəlxalq münasibətlər, yeni Dünya mühəribəsi təhlükəsinin artması fonunda daha aktual görünür.

Baş verən qarşıdurmalara, soyuq mühəribə rüzgarlarına baxmayaraq, ayrı-ayrı sivilizasiyaların məzmunundakı ümumi və oxşar cəhətlərin artıb çıxalması nəticəsində ümumbaşəri sivilizasiyanın formalasdırılması prosesi tədricən olsa da, reallığa çevrilməkdədir. Bu və buna bənzər proseslərin fəlsəfi-siyasi təhlili tarixi prosesləri daha yaxı başa düşməyə imkan verməklə yanaşı, dünya inkişaf prosesini yönəldirməyə uyğun elmi-praktik materiallar verə biler. Məsələn, gənc tədqiqatçı N.Əhmədova iddia edir ki, ikiqütblü ideoloji mübarizənin aradan qalxdığı bir dövrdə beynəlxalq münasibətlərin qurulması daha çox sivilizasiyalı identikliyin müəyyənləşməsi istiqamətində baş verir. Müəllif bu fikrini qloballaşma adı altında qeyri-Qərb sosiomədəni super sistemlərin qərbliyətindən cəhd kimi də təqdim etməyə çalışır [1]. Onun fikrincə, bu gün dünya meydanında Qərb-Şərqi sivilizasiyaları arasında qarşıdurma meylləri daha da güclənməkdə, bir növ İslam dininə qarşı yeni səlib yürüşləri hazırlanmaqdadır.

Qərb ölkələrində islamofobiyanın köklərini dərindən araşdırmağa cəhd etməyən digər tədqiqatçılar da bunu Şərqi sivilizasiyalarının Qərb sivilizasiyası tərəfindən öz hökmranlığı altına salınmaq istəkləri ilə izah etməyə çalışırlar. Tarixən öz intellektual qüdrəti ilə fərqlənən Şərqi sivilizasiyasının bir çox ünsürlərinə bugünkü Qərb sivilizasiyasında rast gəlmək olar. Ümumiyyətlə, qədim Şumer-Ellin mədəniyyətindən tutmuş orta əsr intibah dövrünün bir çox inciləri bugünkü industrial sivilizasiyanın məzmununda özünə möhkəm yer tapmışdır, yəni mədəni tərəqqinin yalnız "episentri" dəyişmişdir. Özü də, ayrı-ayrı coğrafi məkanlarda daha gur inkişaf edən sivilizasiya mərkəzləri tədricən bütün dünyaya yayılmış, bəşər sivilizasiyasının vahid sosial orqanizm kimi inkişaf etməsini şərtləndirmişlər.

Bələ yanaşmalarda sivilizasiyanın qiymətləndirilməsinə əsasən birtərəfli yanaşılır, bu sosial hadisə kompleks təhlil edilmir. Bələ ki, elmi-texniki tərəqqinin qüdrəti son dərəcə mütləqləşdirilir, onun doğurduğu ziddiyətli sosial nəticələrin üstündən isə nədənsə sükulla keçilir. Bu fonda sivilizasiyanın utilitar mahiyyəti, sosial mənafelər qovuşugundan keçidkə isə bir ovuc elitanın mənafeyinə daha çox xidmət etməsi, digər sosial qrupların maraqlarını kifayət qədər nəzərə alınmaması daha aydın şəkildə ortaya çıxır.

Sivilizasiya unikal hadisələri, mədəniyyət isə universal dəyərləri əks etdirər də, o eyni zamanda sosial-milli əlaqələrin universallaşdırılması üsuludur. Məhz bu cəhətə söykənərək L.N.Qumilyov bələ bir qiymətli fikri əsaslandırma bilmişdir ki, milletin həyatında passionar enerjinin oyanması inkişafa və sivilizasiyaya gətirib çıxarır. Amma sivilizasiyanın bu növü daha çox lokal və milli xarakter daşması ilə seçilir. Məsələn, rus alimi Y.Yakoves "Qloballaşma və sivilizasiyaların qarşılıqlı əlaqələri" əsərində sivilizasiyaların müasir durumunu sosial-iqtisadi aspektdən təhlil edərək sivilizasiya deyərkən daha çox sosiomədəni supersistemlərin inkişaf dinamikasını nəzərdə tutur. Onun qənaətincə, sosiomədəni supersistemlərin müxtəlif ictimai sahələrinin dinamik inkişafı toplanaraq sivilizasiyanın ayrı-ayrı elementlərini təşkil edir [2].

Sivilizasiyaların ictimai inkişafdakı rolü ingilis mütəfəkkiri A.Toynbinin "Sivilizasiya tarixin məhkəməsi qarşısında" əsərində sivilizasiyaların toqquşması haqqında fikri ilk dəfə olaraq irəli sürmüştər və onu nəzəri cəhətdən əsaslandırmağa çalışmışdır [3]. Elm aləmində ciddi diskussiyalara səbəb olan bu fikir son dövrlərdə sivilizasiyaların, ictimai inkişafın dialektikası və yeni dünya düzəninin formallaşması ilə bağlı irəli sürülmüş baxışlara əkslik təşkil etməyə başlamışdır. Müəllif-müxtəlif sivilizasiyaların Çin, Hindistan, İslam, Rus və Qərb sivilizasiyalarının çoxqütbüdü dönyanın əsası hesab etmiş və bu müxtəlifiyin gec-tez qarşılurmalarla səbəb olacağını iddia etmişdir. Amma bu gün sivilizasiyaları birləşdirən cəhətlərin onları ayıran cəhətlərdən daha çox olması səbəbindən baş verən qarşılurmaların kökündə iqtisadi, siyasi maraqların olduğunu vurgulamaq məcburiyyətindəyik. Etiraf etməliyik ki, sivilizasiyaların 20 illik dinc yanaşı yaşamasından sonra yenidən qarşılurmalar, hətta kütləvi qırğın silahlarından istifadə edilməsinə dair çağrıslara rast gəlinməyə başlanılmışdır.

Alman filosofu O.Şpenqler məşhur "Avropanın qürubu" əsərində [4] bildirir ki, mədəniyyətlər orqanizmlərdir, dünya tarixi isə onların kollektiv tərcüməyi-halıdır. O mədəniyyəti sivilizasiyaya qarşı qoyaraq ikincini cəmiyyətin inkişafında son mərhələ saxlayan sosialist ölkələrinin praktikasında baş verən obyektiv proseslər, beynəlxalq kommunist hərəkatının daxilində gedən parçalanma, digər sosial-siyasi hadisələr, habelə dönyanın başını qara bulud kimi almış ekoloji və nüvə təhlükəsi marksist hərəkatını əvvəlki ehhamlardan, sosial inqilablara yönəlmədən əl çəkməyə vadar etmişdir. Ümumbəşəri problemlərin həllini artıq sabaha saxlamaq mümkün deyildir. Ya biz yenidən dünya inqilabı haqqında tezisləri təkrar etməliyik, ya da ki, bütün digər qüvvələrlə birlikdə sivilizasiyanın xilasına qalxmaliyiq. Bələ dilemma hər bir insanın, ictimai-siyasi hərəkatın yetkinlik imtahanına çevrilmişdir. Son dövrlər Gürcüstan, Ukrayna, Suriya və başqa ölkələrdə baş verən hadisələr SSRİ-nin və sosializm düşərgəsinin süqutu ilə barışmayıb revanş götürməyə çalışan qüvvələrin avantürist hərəkətləri kimi də dəyərləndirilə bilər.

Müasir sivilizasiyanın inkişaf meyli müasir tədqiqatlarda ətraflı işıqlandırılır və müxtəlif konsepsiyalarda öz əksini tapır. Son vaxtlar dünyada baş verən dəyişiliklərlə əlaqədar olaraq "konvergensiya" nəzəriyyəsinin tərəfdarlarının fəaliyyəti güclənməyə başlanılmışdır. Uzun illərdir ki, bu nəzəriyyə Qərb ölkələrində çox geniş yayılmış ümumi sosioloji siyasi nəzəriyyələrdən biridir. Məlum olduğu kimi "konvergensiya" termininin özü politologiya və sosiologiya elminə biologiya elmindən gətirilmişdir. Bu termin orqanizmlərin eyni həyat şəraitinə uyğunlaşması nəticəsində onların bədən quruluşunda və funksiyalarında oxşarlığın əmələ gəlməsini ifadə edir. Qeyd etmək lazımdır ki, sovet siyasi və ictimai fikrində konvergensiya nəzəriyyəsi qəbul edilməmişdir və ona qarşı bir çox tənqidli materiallar çap edilmişdir. Son zamanlar elmi ədəbiyyatda, qəzet və jurnal səhifələrində konvergensiya nəzəriyyəsinin tərəfdarları müxtəlif ictimai-siyasi quruluşlu dövlətlər arasında ziddiyətlər, onların siyasi, iqtisadi, hərbi qarşılumasının qızışdırılmasını deyil, Qərb və Şərqi ölkələri arasında daha çox oxşar cəhətləri və eyni tipli sosial hadisələri araşdırırlar. Onlar qeyd

edirlər ki, müasir dünyada baş verən dəyişiliklər nəticəsində bu “ümmilik” hədləri artır və nəticə etibarilə Qərb və Şərqi ölkələri “konvergent”, yəni oxşar xəttlər üzrə vahid iqtisadi, sosial və siyasi inkişaf yoluna qədəm qoyurlar. Gələcəkdə isə bəşəri məqyasda iqtisadi və sosial birləşmə yaranacaqdır.

Dünya ictimai inkişafın elə bir mərhələsinə çatıbdır ki, müasir beynəlxalq münasibətlər militarist şurun zorakılıq qüvvəsinə arxalanan məngənələrindən çıxmış, multikultural, tolerant və humanist dəyərlər ictimai şurun aparıcı elementinə çevriləlidir. Yəni müasir bəşər təfəkkürü qarşıya siyasetin ümuməşəri mənəviyyat normalarından qoparılib ayrılmasına son qoymağ, beynəlxalq münasibətlərin yenidən quruculuğuna başlamağı qarşıya böyük humanist məqsəd kimi qoyur.

Bütün bunlarla bağlı, müasir nəzəri fikirdə dünya inkişafının bu günü və gələcəyinə dair ayrı-ayrı konsepsiyalara rast gəlmək olur. Bunlar liberal-islahatçı mövqelərdən tutmuş radikal nihilist baxışlara qədər geniş bir sahəni əhatə edir. Bu özünü bəzən bəşər cəmiyyətinin və sivilizasiyasının gələcəyi barəsində bədbin proqnozlarda göstərir. Həmin bədbin əhval-ruhiyyənin ən görkəmli nümayəndələrindən biri Amerikalı sosial-filosof və iqtisadçısı R.Xeylbronerdır. Onun əsərlərindəki ictimai inkişaf konsepsiyası qərb mətbuatında “Ekoloji təfəkkürün ikinci nəslə” kimi qiymətləndirilir. R.Xeylbroner müasir ekoloji hərəkatın ideoloqu roluna can atır. Onun konsepsiyasının əsas ideyası budur ki, dövrümüzün qlobal problemlərinin öyrənilməsi və həllində təbiətdə qarşılıqlı əlaqələr əsas götürülməklə bütün cəmiyyətlər və dövlətlər arasındaki əksliklər kənarə qoyulmalıdır.

Xeylbronerin liberal reformizmdən radikal nihilizm mövqelərinə keçməsi ilə əlaqədar onun iki müxtəlif “gələcək ssenari”si vardır. I-liberal reformist ssenarıda o, kapitalizmin məhv olacağını bildirir və oxucunu da qabaqcadan buna hazırlayıb. II- radikal nihilist ssenarıda o, 70-ci illərdə kapitalizmin məhvini təessüfləndiyini bildirir və onun əvəzinə “qeyri-kapitalist” cəmiyyəti konsepsiyasını irəli sürür.

I ssenari Xeylbronerin “Amerika kapitalizminin həddi” kitabında [5,6] şərh edilib. Bu kitab yeniollar hərəkatının inkişafı dövründə yazılib. Əsərdə kapitalist sistemi təqdim edilir və orada qeyd edilir ki, bu sistem nə elmi-texniki inqilabın, nə də ümumdemokratik inkişafın tələblərinə uyğun gəlmir.

Bütün bu müddəalar kapitalizmin elə bir inkişaf mərhələsini əks etdirir ki, o hələ özünün klassik ziddiyətlərindən azad ola bilməmiş, elmi-texniki inqilabın nailiyyətləri əsasında yeni sivilizasiya keyfiyyətləri əks edə bilməmişdi.

Sonrakı tədqiqatlarında Xeylbroner artıq bu mövqeyini daha da dəqiqləşdirməyə cəhd edir. Kapitalizmdən sonra nə olacaq sualına cavab verərkən o yazar ki, fikrimizcə “inqilab” olmayıcaqdır: o belə bir nəticəyə gəlir ki, biznes sisteminin dağılması tədricən “kapitalist” adlandırılara bilən biznes sivilizasiyasının növ dəyişməsi kimi baş verəcək, digər yeni yaranmış növ isə bu sistemə oxşar cəhətlərini müəyyən dövrdən sonra itirəcək və onu artıq köhnə adla (yəni kapitalizm) adlandırmaq mümkün olmayıcaqdır. Xeylbroner qeyd edir ki, kapitalizmin ənənəvi əsasları-xüsusi mülkiyyət və bazar mexanizmi əsaslı dərəcədə dəyişdiriləcək, ciddi nəzarət olacaq bir cəmiyyət obrazı yaranacaqdır. Bunları hal-hazırda bir sıra inkişaf etmiş ölkələrdə baş verən dəyişiliklər, sosial dövlət anlayışının addım-addım bərəqərar olması əyani surətdə təsdiq edir.

Xeylbronera görə geridə qalmış ölkələrdə demoqrafik və ekoloji böhranlar qarşısında hakimiyyətə milliyətçi və millitarist hökümətlər gələcək. Qabaqcıl ölkələrə çata bilmədiklərinə görə onlar müasir kütləvi qırğın silahları əldə edəcək, iri sənaye ölkələrində toplanmış və istehsal edilən sərvətləri hədə qorxu ilə öz xeyirlərinə yenidən bölünməsini tələb edəcəklər. İnkişaf etmiş ölkələr bunun müqabilində silah və hərbi güc vasitəsilə “qabaqlama istilası” siyasetinə əl atmalı olacaqlar. Bu isə etnik-konfessional zəmində sivilizasiyalararası toqquşmalara gətirib çıxara bilər.

Əlbətdə, burada ictimai münasibətlərin təhlilinə ayıq münasibətlə ictimai inkişafın gələcəyinə pessimist yanaşma birləşir. Özü də bu zaman dünyada aparıcı meylə malik olan sağlam, yeni qaydaların oynaya biləcəyi inqilabi rolun əhəmiyyəti xeyli dərəcədə azaldılır. Gələcəyin proqnozunu vermiş digər görkəmli politoloqlardan biri amerikalı Xeylbronerin “Amerika kapitalizminin həddi” əsəridir. Xeylbroner özünün bir sıra tədqiqatlarında müasir cəmiyyətdə

intellektual-mənəvi motivlərin əhəmiyyətinin artması, sosial həyatın yaxşılaşdırılması kimi humanist vəzifənin ön plana çıxmamasını irəli sürür. Onun fikrincə, gələcək cəmiyyət bütövlükdə ziyalıların, pedaqoq alimlərin siyasi fəaliyyət və siyasi rəhbərlik təşəbbüsünün öz üzərlərinə götürmələrindən asılıdır. Heylbreytin konsepsiyasına görə sonrakı təkamül prosesində hakimiyyət intellektualların, yəni yeni “texnostrukturun” əlinə keçəcək, bu “texnostruktur” xüsusi bilik, bacarıq, təcrübəyə malik çoxsaylı insanlardan təşkil olunacaq. Bu qrupa müasir sənaye korporasiyalarının ən yüksək vəzifələri qulluqçularından tutmuş orta vəzifəli şəxslər də daxildir.

İctimai inkişafın bütöv konsepsiyasını yaratmaq sahəsində daha qəti cəhdி Amerikan politoloqu D.Bell etmişdir [7]. Hal-hazırda politologiya və sosiologiya elmində aparıcı yerlərdən biri tutan “doindustrial”, “industrial”, “postindustrial cəmiyyət” konsepsiyasının əsasını D.Bell ötən əsrin 50-ci illərin axırlarında qoymuşdur. Onun fikrincə cəmiyyətin “industrial” sistemindən “postindustrial” sistemə keçməsi 5 əsas amili özündə birləşdirir: 1) iqtisadi amil; əmtəə istehsalından “xidmət iqtisadiyyatına” keçilməsi; 2) yüksək təhsilli peşə-texniki mütəxəssislər sinfinin hakimiyyətə gəlməsi; 3) cəmiyyətdə kəşflərin və siyasi qərarların mənbəyi kimi nəzəri biliklərin başlıca rolü; 4) texnika üzərində nəzarət və elmi-texniki yeniliklərin qiymətləndirilməsinin mümkünluğu; 5) “intellektual texnologiya” bazasının yaradılması əsasında qərarların qəbul edilməsi.

D.Bellin fikrincə cəmiyyətin yeni keyfiyyət halına keçməsi ilə rəqabətin, bazarın, mənfəət əldə etmək həvəsinin yerinə həqiqi insan mədəniyyəti, əxlaqi dəyərlər, siyasi həyata marağın artması gələcəkdir ki, xüsusi mülkiyyətin olmasına baxmayaraq bu cəmiyyət əhalinin bütün təbəqələriini maraqlarına xidmət etdiyinə görə “sosial” cəmiyyət adlanacaq.

D.Bell cəmiyyəti 3 sahəyə - iqtisadiyyat, siyaset və mədəniyyətə bölür və qeyd edir ki, iqtisadiyyatda əsas prinsip - səmərəlilik, siyasetdə - bərabərlik, mədəniyyətdə - özünü realizə etmək imkanının mövcudluğunu təşkil edir.

Ümumiyyətlə, göstərmək lazımdır ki, D.Bell, C.Heylbreyt, Z.Bjezinski və başqalarının ideyaları ilə bağlı olaraq “kompüter” cəmiyyəti nəzəriyyəsinin əsas istiqamətləri işlənilərə hazırlanmış, buna uyğun olaraq müasir sivilizasiyanın və sosial tərəqqinin əsas istiqamətləri proqnozlaşdırılmışdır. Elmi-texniki inqilabın yeni dalğası cəmiyyət həyatının bütün sahələrinə təsir göstərir.

Yüksək keyfiyyətli elektron-hesablama texnikası nəinki elmi-tədqiqatlar sahəsində daha çevik və səmərəli əməliyyatlar aparmağı imkan verir, həmçinin, istehsalatın, sosial proseslərin idarə edilməsi və proqnozlaşdırılmasında qlobal miqyasda böyük əhəmiyyət kəsb etməyə başlayır. Bu vəziyyət cəmiyyətin siyasi həyatında da dərin keyfiyyət dəyişikliklərinə, bir növ “xalis demokratiya” deyilən yeni vəziyyətə doğru dönüş etməyə imkan yaradır. Çünkü kompüterləşmə demokratiyaya daha çox insan cəlb etməyə, hakimiyyəti mərkəzdənən idarə etməyə imkan yaradır.

Amerika texnokratlarının bu ideyasını inkişaf etdirərək C.Pelton qeyd edir ki, telekompüter texnologiyasının inkişafı, “vahid informasiya” cəmiyyətinin qurulmasına gətirib çıxarır, elektronikanın tətbiqi əsasında yaradılacaq yeni sosial və demokratik təsisatlar antoqonizmləri sıxışdırır çıxarır və qəbul edilən bütün qərarların məsuliyyətini kompüter öz üzərinə götürür. Bu, EHM-in köməyi ilə idarə edilən nə kapitalist, nə də ki, sosialist cəmiyyəti deyil, vahid planetdir. Bu da cəmiyyətin inkişafının sabitliyinə zəmanət verir. Bu siyasi programlarsız və şüarlarsız, sınıflar toqquşması və qarşidurması olmayan bir cəmiyyətidir. Bu hələ sivilizasiyaların dinc yanaşı yaşaması demək deyildir.

Gələcəyin qlobal modellərinin hazırlanmasında Roma klubunun da rolu böyükdür. Roma klubu alimləri, biznesmenləri, ictimai-siyasi xadimləri öz ətrafında birləşdirən ictimai, qeyri-formal təşkilatdır. Onun tapşırığı ilə Amerika professoru D.Medouzun başçılığı ilə müxtəlif ölkələrin alimlərindən ibarət qrup qlobal miqyasda bir-biri ilə qarşılıqlı əlaqədə olan 5 əsas sistemi öyrənmişdir: 1) əhali; 2) kənd təsərrüfatı; 3) təbii ehtiyatlar; 4) sənaye istehsalı; 5) ətraf mühit.

Tədqiqat əsasında qlobal miqyaslı insan cəmiyyəti modeli yaradılmışdır. Bu modelə nəinki əhali artımı ehtiyatlarından istifadə, həmçinin onların qarşılıqlı əlaqəsi də daxil edilmişdir. Bunun nəticəsində belə bir meyl qeydə alınmışdır ki, 2100-cü ilə qədər bütün göstəricilər (ölüm və ətraf

mühitin çirklnməsindən başqa) kəskin surətdə aşağı düşməyə başlayacaqdır. Əvvəlcə bərpə olunmayan chtiyatların hasili azalacaq, sonra isə ərzaq və s. hətta ölüm halları kəskin artacaq. Bu isə əhalinin və sənaye məhsulunun azaldılmasına gətirib çıxaracaqdır.

“İnkişaf həddi” (Roma klubunun ilk məruzəsi) adlanan bu tədqiqatda aşağıdakı həqiqətlər ifadə olunur: əgər dünyada sənayeləşmənin, ekoloji çirklnmənin və yeyinti məhsulu istehsalının artmasının müasir inkişaf meyli qalarsa planetin iqtisadi inkişaf həddi 100 il ərzində başa çatacaq. 2016-cı ildə Vaşinqtonda keçirilən Enerji Sammiti də planetimizi təhdid edən ekoloji problemlər haqqında həyacan təbili olmuş, bütün bəşəriyyəti “Təmiz dünya” uğrunda mübarizəyə çağrımışdır. Burada xüsusi məruzə ilə çıxış edən Amerika prezidenti ekoloji reallıqları sadalamaş və qarşısı alınmazsa bunların yaxın 20 ildə dünyani çox ciddi fəlakətlərə düşər edəcəyini bildirmişdi (“Azərbaycan” qəzeti” 15 may 2016).

“Roma klubu” üzvləri bu vəziyyətdən çıxış yolunu göstərilər. Tarazlığı saxlamağın əsas şərtlərindən biri - doğum səviyyəsinin kəskin azaldılmasıdır. Onların fikrincə qlobal tarazlıq bütün insanlara böyük kapital qoyuluşu tələb etməyən, onların tələbatını ödəyən sahələrdə (təhsil, rəssamlıq, musiqi, dil, fundamental elmi tədqiqatlar, idman və s.) çox səy göstərməyə imkan verir. Texniki tərəqqi isə yalnız qlobal mütənasibliyi saxlamaq üçün lazımdır.

Roma klubunda ikinci məruzə “Bəşəriyyət dönüş nöqtəsində” adlanır. Bu məruzə M.Mesaroviç (ABŞ) və E.Pestel (AFR) tərəfindən hazırlanmışdır. I və II məruzə öz nəticələrinin xarakterinə görə bir-birindən çox fərqlənmir. Əgər I modeldə dünya bütövlükdə götürüldürsə, Mesaroviç və Pestel dünyanın sosial-siyasi, iqtisadi, coğrafi və s. cəhətlərinə görə fərqlənən 10 regional bölgülər. Müəlliflərin əsas nəticəsi belədir: dünyani biri-birindən fərqlənən, lakin qarşılıqlı əlaqədə olan bir sistem kimi nəzərdən keçirmək lazımdır. Regionların xüsusiyyətləri ilə bağlı olaraq, onların bəzilərində böhran halları daha tez başlaya bilər. Böhranların əsas səbəblərdən biri regionlararası inkişaf proseslərinin uzlaşdırılmamasıdır. Birinci məruzədən fərqli olaraq, onlar dünya inkişafının ləngidilməsinin deyil, üzvi inkişafın, yəni qlobal miqyasda integrasiya yolu ilə coğrafi, sosial-iqtisadi, sosial-mədəni xüsusiyyətlərin nəzərə alınması yolu ilə inkişafın tərəfdarlarıdır. Bu cür inkişaf etnik-milli qarşidurmala, hətta müharibələrə də gətirib çıxara bilər.

Birinci məruzədə olduğu kimi, onlar ikinci məruzədə bəşəriyyətin bütün problemlərinin səbəbini əhalinin artmasında görürərlər. Buna görə də əhalinin artımı üzərində səmərəli nəzarəti, doğum və ölüm arasında mütənasibliyin əldə edilməsini zəruri sayırlar. Bir şəxsin ölümü faciədir, lakin milyonların məhv statistikadır, yüz milyonların ölümü isə bütün dünya üçün görünməmiş faciədir. Dünya baş verən ölüm halları arasında qarşılıqlı münasibətlərdə artan gərginlik yuxarıda qeyd olunan nəticəni hazırlayır. Onlar bütün ölkələri iqtisadi, elmi və texniki ətraf mühitin qorunması sahəsində birgə fəaliyyətə çağırırlar.

Qeyd etmək lazımdır ki, son zamanlar ictimai inkişafdakı pozitiv meyllərə baxmayaraq, Qərb və Amerika sosiologiyasında “texniki determinizm” nümayəndələri arasında inamsızlıq da özünü göstərir. Texnika və texnologiyanın inkişaf ilə bağlı ümidiłr özünü tam doğrultmur. Ölkələr qarşısında duran bir çox problemlər hələ də qalmaqdadır. Belə ki, insan əlləri ilə yaradılmış yeni texnologiya artıq müəyyən sahələrdə onun özünə təhlükə yaratmağa başlamışdır. Bu özünü xüsusilə hərbi sənaye kompleksinin inkişafında, bunun nəticəsi olaraq sürətlə silahlanmaya yenidən start verilməsini göstərir. Həqiqətən də, sosializmin bir sistem olaraq aradan qalxmasından sonra “soyuq müharibənin” aradan qalxması ilə yaranmış “bir qütbli” dünya yenidən çoxqütbli olmağa çalışır.

Bəzi sosioloqlar hətta xalqı inqilaba çağırırlar. Belə ki, T.Rozzakin fikrinə görə, bəşəriyyət çörək xatırına, sosial ədalət və milli istiqlaliyyət naminə inqilab tələb edir və bu səbəbdən dünyanın yeni inqilaba ehtiyacı var. Bu inqilabın əsas məqsədi insanların təfəkkür qabiliyyətinin məhdud çərçivədən azad olunmasıdır. Digər tərəfdən onlar nə kapitalizm, nədə ki, sosializm cəmiyyətinin inkişaf perspektivlərini görmədiklərini bildirlər. Görkəmli politoloq O.Toffler vaxtilə kapitalizm və sosializm salamat qala bilərmi, sualına cavab verərkən qeyd edir ki, onların hər birinin özünəməxsus fəal xüsusiyyətləri vardır. Onların hər ikisi köhnəlmüşdür. O qeyd edir ki, yeni formallaşan cəmiyyət özündə sivilizasiyanın ümumbəşəri xüsusiyyətlərini toplayacaqdır. Sosializm

bir sistem və sivilizasiya olaraq çökdü, amma yeni dünya düzəninə cavabdeh olan dövlətlər hələ də fərqli sivilizasiyaların daşıyıcısı olan milli münasibətlərdə qarşılardan, hətta müharibələrdən yayına bilmirlər. SSRİ-nin süqutundan sonra postsoviet məkanında yaranan milli münaqişələrin bəzi yerlərdə iri miqyaslı müharibələrə çevriləsi qeyd olunanlara əyani səbətdür. Ermənistanın Azərbaycana təcavüzü, Rusyanın Moldova, Gürcüstan və Ukraynada seperatçı oyuncaq rejimlər vasitəsilə bu dövlətlərin ərazilərini ilhaq etməsi davakar millətçiliyin sivilizasiyalararası münasibətlərə necə ziyan vurduguna əyani səbətdür. Bu gün beynəlxalq terrorizmin fəallaşması, İŞİD, Hizbullah, Həmas kimi terrorçu qruplaşmaların yaranması bunları İslam dini ilə bağlı iddiyalara, hətta islamofobiyanın dövlət səviyyəsində təzahür etməsinə yol açmışdır. Fransanın sabiq prezidenti Ollandın islam dinini problemlidin adlandırması, ABŞ prezidenti Trampın 8 müsəlman ölkəsindən ABŞ-a gediş-gəlişin ləğvi barədə qərar verməsi sivilizasiyalara gərginliyi daha da artırılmışdır.

Fikrimizi yekunlaşdıraraq qeyd etmək lazımdır ki, dünya inkişafının müasir doktrinaları müxtəlifdir. Lakin bir hələ xüsusi göstərmək istərdik ki, hər bir doktrinaya bəşəriyyətin bu günü və sabahına maraq, narahatlılıq, inam və ümid hissələri xasdır. Bu isə onu göstərir ki, bütün mütərəqqi elm, mədəniyyət, siyaset və zəhmət adamlarının birgə səyi ilə sivilizasiyanın bu günü və sabahı, bu zəmnidə millətlərəsə münasibətlər hər cür təhlükədən qorunmalı, onlar gələcək nəsillər üçün nümunə olacaq bir səviyyədə saxlanılmalıdır.

Müasir elmi-texniki inqilabın sivilizasiyaya təsiri özünü daha çox onda göstərir ki, əsası “sənaye inqilabları” deyilən və istehsal prosesində insan əməyinin ilk dəfə olaraq maşın və mexaniki ünsürlərlə yüngülləşdirilməsi ilə başlanan sivilizasiyanın bir mərhələsi öz yerini elmin və məhsuldar qüvvələrin misilsiz nailiyyətləri ilə səciyyələnən yeni sivilizasiyaya - “postindustrial sivilizasiyaya” verir. Milli sərhədləri tanımayan, ictimai quruluşa məhəl qoymayan qloballaşma kimi də səciyyələndirilən bu sivilizasiya əslində ictimai inkişafın müəyyənədici amilinə چəvrilmişdir. Sivilizasiyanın formallaşmasında “üçüncü dalğa” adlanan bu proses cəmiyyətini bütün sistemlərinə adı həyat tərzində tutmuş ictimai-siyasi strukturunun hər bir ünsürtünə güclü təsir göstərir. Amerika sosioloqu A.Toffler təxminən 10 min il bundan əvvəl baş vermiş və patriarchal həyat tərzinin keçilməsini, əmək bölgüsündə ilk iri dəyişikliyi “birinci dalğa”, 300 il bundan əvvəl yaranan “sənaye inqilablarını”, yəni sənayedəki ciddi texniki چəvrilişləri “ikinci dalğa” adlandırır. Onu da qeyd edək ki, müasir qərb ədəbiyyatında belə bölgünün tərəfdarları çoxdur. Onlar marksizmin ictimai-iqtisadi formasiya anlayışını qəbul etmir, sivilizasiyanın inkişafının özünəməxsus mərhələlərini ayıırlar. Bu mərhələlər əmək bölgüsü, məhsuldar qüvvələr və texnoloji proseslərin inkişafına uyğun olaraq 5 yerə ayrılır: patriarchal, aqrar, aqrar-sənaye, sənaye və sənayedən sonrakı dövr. Sivilizasiyanın sənayedən sonrakı (postindustrial) forması istehsalı, cəmiyyətin, mədəniyyətin və digər sosial institutların strukturunu əsaslı surətdə dəyişir. Özü də bu dəyişikliklərin başa çatması üçün uzağı 20-30 il vaxt lazım olacaqdır. Zənnimizcə, müəllif sivilizasiyanın inkişafi yolundakı əngəlləri, xüsusilə sivilizasiyalararası çatışmaları, qarşılardan nəzərə almayıb. Məsələn, son dövrlərdə Qərb dünyasında islamofobiyanın güclənməsi fonunda “Əl-Qaide”, İŞİD, Hizbullah, Həmas və bu qəbildən olan digər radikal müsəlman cərəyanlarının yaranması və onların ciddi terror əməllərinə baş vurması müasir sivilizasiyanın dinc axarına ziyan vurmuş, dünyani hələ də sarsıtmaqdə davam edir.

ƏDƏBİYYAT

1. L.N.Qumilyov Drevniye turki. Lenizdat: 1936. S.46.
2. Yakoves Y.V. Qlobalizatsiya i vzaimodeystvie tsivilizatsiy.M.:2003. 411 s.
3. A.Toynbi. Sivilizasiya tarixin məhkəməsi qarşısında. M.: 1991. 566 s.
4. Şpenqler O. Avropanın qırubu. M.: 1992, M.: 1989. 322 s.
5. Xeylbronner Amerika kapitalizminin həddi. M.: 1993. 356 s.
6. Xeylbronner Amerika kapitalizminin həddi. M.: 1988. 234 s.
7. D. Bell Postindustrial cəmiyyət. M.: 1994. 345 s.